

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətində
fiziki şəxslərə göstərilən xidmətlər üzrə
TARIFLƏR CƏDVƏLİ

A. ƏMƏLİYYATLAR ÜZRƏ TARİFLƏR	
1.Hesabın açılması (valyuta növündən asılı olmayaraq)	
1.1. Cari və ya əlavə cari hesabın açılması	pulsuz
1.2. Ssuda hesabının açılması	pulsuz
1.3. Depozit üzrə əməliyyatlar:	
1.3.1. Depozit hesabının açılması	pulsuz
1.3.2. Depozit üzrə faizlərin cari hesabdan nəğd şəkildə verilməsi	pulsuz
1.3.3. Depozit üzrə faizlərin kart hesabından verilməsi	pulsuz
1.3.4. Depozit məbləğinin nəğd şəkildə qaytarılması:	
a) Depozit nəğd şəkildə qəbul olunubsa	
• Cari hesabdan	pulsuz
• Kart hesabından	plastik kart tarifləri üzrə
b) Depozit nəğdsız şəkildə qəbul olunubsa	
• Cari hesabdan	1%
• Kart hesabından	plastik kart tarifləri üzrə
2. Nəğd pul vəsaitlərinin inkasasiyası	əlavə razılaşmaya əsasən
3. Hesab üzrə çıxarışın verilməsi:	
• Gündəlik	2 AZN/USD/EUR/GBP; 60 RUR
• Aylıq	pulsuz
4. Hesablar üzrə arayışın verilməsi	20 AZN
4.1. Borc üzrə arayışın verilməsi	15 AZN
5. Hesabların bağlanması	pulsuz
6. Nəğd pulun verilməsi*	1%
<p>*Qeyd: Hesabat ili ərzində müştəridən nəğd şəkildə qəbul edilən məbləğ müştəriyə nəğd şəkildə verilən məbləğə bərabər və ya çoxdursa, həmin məbləğdən nəğd vəsaitlərin çıxarılması üçün komissiya haqqı tutulmur.</p> <p>*Qeyd 2: Müştərinin cari hesabına nəğd şəkildə mədaxil etdiyi məbləğdən 360 gün və daha çox keçərsə, bu halda müştəridən nəğdlaşdırmaya görə 1% komissiya haqqı tutulur.</p> <p>*Qeyd 3: Müştəri cari hesabından nəğdlaşdırma edən zaman həmin şəxsin Abşeron filiallarında (digər region filiallarında olan hesablar bu zaman nəzərə alınmayacaq) eyni valyutada olan bütün hesabları üzrə 360 gün ərzində nəğd məbləğlərin mədaxilləri nəzərə alınır və məxaric zamanı komissiya tutulur. Müştərinin digər region filiallarında da hesabı varsa, regiondan məxaric edən zaman ancaq digər region filiallarındakı hesablar üzrə (Abşeron filialları nəzərə alınmayacaq) eyni qayda tətbiq edilir.</p>	
7. Ödəmə və köçürmələr	
7.1 Digər banklara milli valyutada köçürmələr	0,12% (min. 1 AZN, maks 500 AZN)
7.2. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (milli valyutada olan əməliyyatlar üçün)	10 AZN
7.3 Cari hesablar üzrə bankdaxili köçürmələr	
7.3.1.Müştəri özünün cari hesabından eyni və ya digər filialda öz cari hesabına köçürmə edərsə	pulsuz
7.3.2.Müştəri özünün cari hesabından eyni və ya digər filialda olan başqa müştərinin cari hesabına köçürmə edərsə	pulsuz
7.4 Azərbaycan ərazisində benefisiarın xeyrinə xarici valyutada edilən köçürmələr*	0,12%(min. 10 USD/EUR/GBP, 300 RUR, maks. 100 USD/EUR/GBP, 3000 RUR)
7.5 Azərbaycandan kənara xarici valyuta vəsaitlərinin köçürülməsi (USD/EUR/GBP/RUR)*	0,3% (min. 30 USD/EUR/GBP, 2000 RUR, maks 500 USD/EUR/GBP, 33000 RUR)
7.6 Vəsaitlərin digər valyutada xaricə köçürülməsi*	0,3% (min. 30 USD, maks 500 USD ekvivalentində)
7.7 Müxbir bankların xaricə köçürmə zamanı xərcləri	Fakt üzrə
7.8 Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (xarici valyutada olan əməliyyatlar üçün)	Fakt üzrə, min 50 USD/EUR/GBP; 1500 RUR

Qeyd*: 1. Köçürmələr və daxilomalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştəridən fakt üzrə tutulur;	
2. Beynəlxalq multivalyuta hesablaşmaları zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
7.9 Digər pul köçürmə sistemləri üzrə köçürmələr	Sistemə aid tarif cədvəli üzrə
7.10 Bakı Fond birjasına və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə köçürmələr	5 AZN
8.Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələbi üzrə)	Fakt üzrə, min 50 AZN/USD/EUR/GBP; 1500 RUR
9. Cari və kart hesabına artıq ödənilmiş kredit məbləğinin məxarici	
9.1. Kredit cari hesaba nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz
9.2. Kredit cari hesaba nağdsız şəkildə qəbul olunubsa	1%
9.3. Kredit plastik kart hesabına qəbul olunubsa	1% (min 1AZN/USD/EUR)
10. Valyuta mübadiləsi üzrə əməliyyatlar (nağdsız əməliyyatlar üçün). Müştəri tələbi və valyutanın alışı və satışı.	0,5%
Qeyd: Beynəlxalq konvertasiya əməliyyatlarını aparan zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
10. Cari və ya kart hesabına hesabına səhv ödənilmiş kredit üzrə konvertasiya	
10.1. Səhv ödəniş nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz
10.2. Səhv ödəniş nağdsız şəkildə qəbul olunubsa	0.5%
11. Cari və ya kart hesabına səhv ödənilmiş kreditin konvertasiyası üzrə məzənnə	
11.1. Səhv ödəniş Unibank filiallarının kassasından, Cash İn, Milli Ön, Emanat qəbul olunarsa	Unibankın nağd əməliyyat məzənnəsi
11.2. Səhv ödəniş Azərpoçt, online və ya digər bankdan (Az.daxili və xarici) nağdsız qəbul olunarsa	Mərkəzi Bankın məzənnəsi

B. DEPOZIT QUTULARININ İCARƏYƏ VERİLMƏSİ ÜZRƏ TARİFLƏR	
1. Baş ofisdə mövcud olan depozit qutuları	
<i>Qutunun ölçüləri (mm)</i>	<i>Aylıq icarə haqqı ,AZN</i>
41 X 260 X 445	30
64 X 260 X 445	40
116 X 260 X 445	45
166 X 260 X 445	50
291 X 260 X445	100
Sığorta depoziti	150

2. Filiallarda mövcud olan depozit qutuları	
<i>Qutunun ölçüləri (mm)</i>	<i>Aylıq icarə haqqı, AZN</i>
55 X 320 X 490, 50 X 312 X 463	30
88 X 320 X 490	40
198 X 320 X 490, 200 X 312 X 463	50
308 X 320 X 490, 300 X 312 X 463	100
Sığorta depoziti	150

Tarif cədvəlinə əlavə

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olmadıqda tətbiq olunur.

Bütün komissiyalar əməliyyat aparılan valyuta ilə (müşərinin istəyi ilə başqa valyuta ilə) tutulur.

Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir.

Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərməyibse, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırki tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırki tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur.